



Elşən Mirişli

Gəncə şəhəri,
tarixçi

IV Yazı

Kazax xanlarının Qanun Toplusu

Esim xan (1598-1628) Kazax xanlarının Qanun toplusunu hazırlamıştı. Hakimiyyətdə olduğu 30 il ərzində daxili çəkışmələrin şahidi olan Esim xan yeni qanunlar yazdırması ilə siyasi sistemini dəyişməsinə səbəb olur. Qanunlar 'Esim xanın eski işi' 'Esim salqan eski işi' 'Esim xanın qədim yolu' adlı Ana Yasa kitabında yazılır. Qanunverici orqan hakimiyyəti kimi Isa Məsləhət (Maslikat) yaradılır. Maslikatın verdiyi qanunlardan biri da Çingiz xanın qanun kitabından götürülmüş nəşl, şəcərə, cüz qanunu olur.

Qanunların hazırlanmasında isə Tole bek, Kazibek və Aytəke bek yaxından iştirak edirlər. Qanunlara görə yuxarı hakimiyyəti Xan idarə edirdi. Bu qanunlarda törətdiyi qanunsuz emellərə görə cinayətkarlarının cəzalandırılması da xüsusi yer tuturdu. Cəzadan qurtulmaq istəyen müttəhim kün ödəməli idi. Kunun məbləği cinayət törədənin ve zərərçəkmisinin yaşayış seviyyəsinə uyğun olaraq təyin edilirdi. Məsləhət, bir nəfər kişi öldürən şəxs 100 qoyun, qadın öldürən isə 50 qoyun verərək canını cəzadan qurtara bilərdi. Sultan və ya Xocaları öldürür 7 adamaya düşən pay qədərkun ödəməli idi.

Məsləhətin ildə bir dəfə keçirilən Qurultaylarında silahsız gelən nümayəndə iclaslara buraxılmırıldı. Qohum evliliyi qəti yasaqlanırdı. Qan qohumları ilə 7 arxa dönenədək evlənmək olmazdı. 13 yaşlı olan şəxs artıq cinayət məsuliyətinə cəlb oluna bilərdi. Eyni zamanda ailə nigahlarına da 13 yaşında girməye icaze verilirdi. Bu qanunlar Kazax xanlığının hakimiyyətinin bərqərar olduğu bütün ərazilərdə tətbiq olundurdu.

Kenesari xan

Kenesari xan (Kazaxca Kenesari Kasimuli; 1801, Orta Cüz (Orta Juz)-1847, idiki Qırğızistan ərazində şəhid olmuşdur).

1802-ci ildə anadan olmuş Kenesari Qasım Xan oğlunun adı və soyadlarında Kine Sari Sultan, Kenesari Qasimov kimi yazılırlar. O, məşhur Kazax xanı Abilay xanın nəslindəndir.

Kazan xanlığı (1438-1552) və Həştərxan (1466-1556) xanlığını işğal edən Rusiya sərhədlərini cənub-va şərqi doğru genişləndirdi. Lakin rusların yeni əraziləri idarə edə biləcək nə məmurları vardır nə də orduyu. Buna görə de Hindistandır və Çindən gələn karvan yollarını nəzarətdə saxlamaq üçün qalalar təkrar kiçik hərbi birləşmələrini həmin qalalarda yerləşdirməklə həmin karvan yollarını nəzarətdə saxlayır, həm də bölgənin dağınıq və kiçik yerli idarəcilerini özlərinə tabe etdilər.

Rusiya imperiyası 1731-ci ildə kazaxların Kiçik Cüzünün xanı Ebül Hayr (Əbü'l Xeyir) Rusiya təbəəliyi qəbulu məcbur etdi.

1750-ci ildən sonra Rusiya qanalarının sayını sürətlə artırmaqla yanaşı, onların müdafiə qabiliyyətini

də artırdı. Kazaxlar isə pərəkəndə və kiçik dəstələr şəklinde də olsa, ruslara müqavimət göstəridilər.

Zəifləmiş, mərkəzi hökumətlərini itirmiş xalqlar Rusiyanın getdikcə onların torpaqlarını işğal etməsinə, hərəketlərinin mehdudlaşdırılmasına etiraz etsələr də, güclü düşmənə qarşı sərt və qati mübarizə apara bilmədilər. 1785-1797-ci illərdə Kiçik Cüzdən Batır Sarım adıyla məşhurlaşan Sırım Datoğlunun öndərliyi ilə Rusiyaya qarşı Üşyan baş verdi. Üşyan qəddarlıqla yatırıldı. Bundan sonra kazaxlar Isatayın rəhbərliyi ilə yeni Üşyanı qalxırdılar. Cəmi üç il davam edən bu Üşyan az vaxt içərisində sürətlə yayıldı. Isatay ruslar tərəfindən aldadılaraq öldürül-

maq. İkincisi, Kazaxlar arasında mövcud olan Büyük, Orta və Kiçik Cüzləri-tayfaları, eləcə də Türküstəndəki kiçik hakimləri bir mərkəzə birləşməyə məcbur etmək.

Kenesari Qasimoğlu rusların at-dadaraq öldürdürüyü Isatayın döyüşçülərini da öz terəfinə çəkdi. Onun başladığı hərəkat ilk günlər nə işğalçıya qarşı savaş, nə də üşyanı tərəflədi. Kenesarin dəstəsi sanki bir yokşəsi idi. Onlar Rus qalalarının zəiflərini, karvanların az mühafizə olunanını seçərək oraya basqın edirdilər. Basqını uğurla başa vurdudan sonra qənimatidə götürüb geniş kazax çöllərində "yoxa" çıxır-dilar.

Rus hərbi birləşmələri Kenesarin dəstəsini axtara-axtara əldən düşür, sonra da uğursuzcasına geri döñür-dürlər. Bu döyük taktikası ilə Kenesa-

ki kiçik xanlıqlarla möhkəm diplomatik münasibətlər yaradırdı. Kenesari xan Türküstən dövlətləri Buxara Əmirliyi (1785-1920), Xivə Xanlığı (1511-1920), Kokand Xanlığı (1709-1876) və Çin ilə diplomatik və dostluq münasibətləri qurur. Ordu da islahatlar aparır. Nizami ordu və keşfiyyat təşkilatı yaradır.

Orta və Kiçik Cüzü (Juzu) özü nə tabe etdiyindən sonra Kenesari özünü bütün kazaxların xanı elan edərək 1841-1847-ci illərdə bütün Kazaxıstanı idarə edir. Bu səriştəli, uzaqqorən xan ruslara apardığı bütün döyüşlərdən qələbə ilə çıxır. Xivə xanı və Buxara əmiri də ona hərbi yardımçılar etməyə başlayırlar. 1844-cü ildə Yekatirina qəzəsini da elə keçirə bildi.

Ruslar 1844-cü ildə böyük qüvvə və toplayaraq Kenesari xanın üzəri-

lub. Həmin vaxt o, 15 minlik qoşunla Qırğızistan ərazisində giribmiş. Onun kəsilmiş başını Qırğız Xanı Ormon sədəqət elaməti olaraq mum möhürlü bir məktubla Sibir general-qubernatoru Qorçakovaya hədiyyə olaraq göndərilib. Kenesari xan Türk tarixinde Toqum adında xan olub. Savaşda doqquz övladı ölüb. Sonradan bu hadisə haqqında "Toqız sari", "Doqquz sari" adlanan epos yarandı. Kenesari xan Kazax xanlığını 1841-1847-ci illərdə idarə etmiş son xan olaraq tarixə keçdi.

Kazax xanlığının vərəsəti və irləri

Türküstən şəhəri 1864-cü ildə Kokandan ayrılmış istəsə də, uğur qazana bilmir. Şəhər eyni il, 12 iyun 1864-cü ildə rusların əlinə keçir. Bu arada Abilay xanın nəvələrindən və

Şanlı Türk tarixinə Kazax xanlığı



dü. 1812-ci ildən başlayıb 1827-ci ilə qədər davam edən Bükey Orda hərəkatını da Rusiya yatırırdı. 1822-ci ildə Rusiya Kiçik və Orta Cüzdə (Juzda) xan hakimiyyətini və xanlıqları ləğv etdi. 1836-1837-ci illərdə İ. Taymanov və M. Ötemisovun başçılıq etdiyi kazax Üşyanlarını da ruslar yatırırdılar. Juz (Cüz) kazaxca "ordu" və yüz (sayı) deməkdir. Dəst-i Qıpçaq bölgəsindəki üç əsas kazax icmasının nəzarət etdiyi ərazilər belə adlanırdı.

Burdan az sonra kazax çöllərində Rusiya əleyhinə yeni bir hərəkat başladı. Bu hərəkətə son kazax xanı Kenesari xan başçılıq edirdi.

Kenesari atası Qasım xan və böyük qardaşı Sarcan öldükden sonra milli mübarizənin başına keçdi. O, 1820-1830-cu illərdəki Üşyanlardan özüne dərs götürdü və ayndan Üşyanların heç bir nəticə verməyəcəyi nəticəsinə gəldi.

Rusiymanın gündən-günə dəha da gücləndiyini, qalalarının möhkəmləndirdiyini, ordusunu və təchizatını yaxşılaşdırıldığı göründü. Yaxşı bilirdi ki, Nizami ordu, mərakeşmiş hakimiyyət olmadan düşmənə qalib gəlmək olmaz. Odur ki, gücünü iki istiqamətə yönəltdi. Birinciisi, rus hərbi birləşmələrinə, qalalarına və karvanlarına qəflətən basqın edərək sonra da gözdən yayın-

nə həm silah və hərbi sursat əldə etmiş olur, həm də rus hərbi birləşmələrində bir sekseka, qorxu yaradırı.

1841-1847-ci illərdə Kenesari'nın Rusiyaya qarşı apardığı mübarizənin ən yüksək mərhəlesi olmuşdur. Bu illərdə o cəsur və qorxmaz bir savaşıçı, bacarıqlı sərkərdə siyasetçi və diplomat olduğunu da göstərmişdir.

Kenesari səriştəli, uzaqqorən bir lider idi və bu məziyyət döyüşlərdə onun qələbə çalmاسına köməklik göstərirdi. Hələ 35 yaşında olarken Aktav ətrafında rus qoşunları ilə qarşılaşır və düşməni məğlub edərək xeyli miqdarda silah-sursat əldə edir. Bu qələbə onu yeni açıq savaşlara ruhlandırır. 26 aprel 1838-ci ildə Akmola qalasına hücum keçərək qısa mühasirədən sonra oranı alır.

Kenesari'nın bu qələbəsi Rusyanın hakim dairələrini bərk narahat etəsə də, onun hücumlarının qarşısını ala bilmirlər. Kenesari'nın rəhbərlik etdiyi dəstələr Akmolan Torgaya qədər olan ərazini Rusiya işgalindən azad edərək güneyə doğru irəlileyir.

Kenesari savaşları qələbə ilə başa vurmaq üçün daxildə sərt intizam yaratmağa çalışır. Rusiya ilə işbirliyi ndən boy-tayfa bəylərini cəzalandırır, həmçinin qoşuluqda-

nə hücumu hazırlayırlar. Kenesari xan onunla ittifaqa girməyən, hər tərəfdən ruslara yardım göstərən Kokand xanını cəzalandırmaq üçün

1845-ci ildə yürüşə başlayır. Bundan xəbər tutan ruslar qızılından, Baykal gölü tərəfdən Kazaxıstan hücumu keçir. Ruslarla Kokand xanlığının hərbi qüvvələri arasında mühasirədə qalan Kenesari xan qırğızlara kömək üçün müraciət edir.

Lakin isteyinə nail ola bilir. Çünkü ruslar qırğızları aldadaq inandırmışdı ki, Kenesari xan Çinlə ittifaqa girdi. Kokand xanlığının özündə tabe etdiyindən sonra qırğızların üzərinə yürüş teşkil edəcək. Düşmənin həylişinə inanın qırğızlardır. Kenesariya kömək etməmək həm kazaxların həm də özlərinin Rusiya İmperiyasının işgali altına düşməsinə şərait yaratmış olurlar.

Kazaxların milli şüurunun oyanmasına böyük təsir göstərmiş Kenesari xan 1847-ci ildə 15 min nəfərlik ordusu ilə Qırğızistana hərəkət etdi. Hər zaman merdliklə döyüşən sərkərdə bu dəfə de prinsipinə sadıq qaldı. Böyük Kazax çöllərini dağlarını yaxşı taniyan, mühasirəni yararaq qaćmaq imkanı olan Kenesari Qasimoğlu sonadək döyüşü davam etdi. Kenesari Xan 1847-ci ildə Qırğızistanda tutu-

Kenesari xanın oğlu Sadık Törə də Türküstən rusların əlinə keçməməsi üçün adam toplayıb döyüşə qoşular.

Kazax xanlığı 1465-1847-ci illərdə mövcud olaraq Kazax dövlətçiliyinin yaranmasında və milletinin formallaşmasında əsas rol oynadı. Güclü dövründə 3,2 mln km² ərazini əhatə edirdi. Kenesari XVIII əsrədə sözün əsil mənasında dövlət apara qurdı. Dövlətin başçısı Xan idi. Xanın yanında məhkəmə, diplomatik, hərbi məsələlər üzrə vezifələr formallaşdı. Dövlətin xəzinəsinə doldurmaq üçün vergi sistemi yaradıldı. Yuxarı Məhkəmə hakimiyyəti xana məxsus idi. Daimi ordu yaradıldı. Kazax millətinin hüququ ümumdövlət maraqları ilə eyniləşdirildi. Kazax xan sülaləsinə mənsub Abdulfəzəl Janbosinov 1916-ci ildə Rusiya İmperiyasına qarşı hərəkət başlatmış bir il 1917-ci ilə qədər hərəkətin lideri olmuşdu. Kazaxıstanda 2015-ci ildə sentyabrın 11-də Kazax xanlığının 550 illik yubiley tədbirləri keçirilmişdir. 1465-ci ildə əsası qoyulan Kazax xanlığı sonadək döyüşə daha da qüdrətlenərək, Kazaxıstanda milli mədəniyyətin, dövlətçilik ənənələrinin formallaşmasında, qorunmasında və inkişafında müümə rol oynayıb.

Son